


# Düşmən təxribatlarına mərdliklə sinə gərən şəhər



**A**zərbaycanın digər bölgələrində olduğu kimi, Gəncə şəhərində də son illər bir sırə infrastruktur layihələri reallaşdırılıb. Şəhər elektrik enerjisi ilə tam təchiz olunub və burada 10 yarımsənсиya işə salınıb, qazlaşdırımda yüksək nəticə əldə edilib. Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürət qatarları buraxılıb. Gəncə Beynəlxalq Hava Limanı dövlətimizin başçısının təşəbbüsü ilə yenidən qurulub.

Prezident İlham Əliyevin Gəncəyə budəfəki səfəri zamanı bir sırə mühüm obyektlərin açılışını etməsi də Azərbaycanın bu strateji bölgəsinin daim diqqət mərkəzində saxlanılmasından, dinamik inkişafına böyük qayğı ilə yanaşılmasından xəber verir.

Ölkə rəhbəri səfər çərçivəsində Gəncə Memorial Kompleksinin təmelini də qo'yub. Mərasimdə dövlətimizin başçısına kompleks

barədə məlumat verilərək bildirilib ki, Vətən müharibəsi dövründə Gəncə 5 dəfə ayrı-ayrı günlərdə Ermənistən silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı raket zərbələrinə məruz qalıb. Nəticədə, 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakın müxtəlif dərəcəli bədən xəsəretləri alıb.

(ardı 5-ci səhifədə)

# Düşmən təxribatlarına mərdliklə sinə gərən şəhər



## (əvvəli 1-ci səhifədə)

Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimində vurğulanıb ki, münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistən 1993-cü ilde ratifikasiya etdiyi Cenevre konvensiyalarına və onların əlavə protokollarına, nə mühərabənin əqləq kodeksinə, nə də ümumiyyətlə, heç bir mənəvi müstəviye uyğun deyildi. Bu ifadənin dəqiq definisiyası “alçaqcasına hücum”dur. Azerbaycan isə mühərabənin ilk gündündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisası döyüş meydanında alırı.

Dövlətimizin başçısı səfər çərçivəsində AZERTAC-a müsahibəsində bu vəhşiliklə bağlı deyib: “Bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azerbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ mühərabəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistən ordusu tərəfindən bombardanıb... Bu, təsadüfən açılan atəş deyildi, məqsədönlü şəkilde yaşayış binasını vurmaq, Azerbaycan vətəndaşlarını öldürmək, Azerbaycan xalqının gözünü qorxutmaq, Azerbaycan rehbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfində tanınmalıdır...”.

Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, orдумuz Vətən mühərabəsində belə cinayətlərə yol verməyib, Azerbaycan savaşçıları ləyaqətən aparıb, düşməni döyüş meydanında cəzalandırıb. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam, Füzuli və Naftalanın bombardanmasının qisasını döyüş meydanında alıb, ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə el atmayıb. Bu, bir daha xalqımızın böyüküyüñü, siyasetimizin düzgünlüyünü göstərib.

Dövlətimizin başçısı müsahibəsində erməni vəhşiliyi barədə danışarkən, işğalçının digər şəhərlərimizi, eləcə

də Gəncəni bombardamaqla belə çirkin əməllərə el atmasını Azərbaycan Ordusunun eks-həmət əməliyyatlarını dayandırmaq məqsədi güddüyünü bildirib: “Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altında çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç ne dayandırıa bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistən diz çök dürdük, məglub etdik. Erməni faşizmini məglub etdik və ədaləti bərpa etdik”.

Ermənistən silahlı qüvvələri tərəfindən istəri işğal dövründə, istərsə də İkinci Qarabağ mühərabəsində Azərbaycanın mülki əhalinin sıx məskunlaşlığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulub. Neticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib. Ermənistən hərbi təcavüzü nəticəsində ölü və yaralananlar arasındada çox sayıda uşaqlar da olub.

Londonda fəaliyyət göstərən “EU Today” media platformasında dərc edilən “Ermənistən Cənubi Qafqazda yeni Srebrenitsa soyqırımı törətmək niyyətindədir?” adlı yazıda müəllif ermənilərin vəhşiliyinin, faşizm əməllərinin Srebrenitsa soyqırımı ilə müqayisəsini aparıb, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinə əsasən, mülki əhaliyə və ya döyüşlərdə birbaşa iştirak etməyən fərdi mülki şəxslərə qarşı qəsdən töredilən hücumların mühərabə cinayəti sayıldığını vurgulayıb.

Yuxarıda vurğulandığı kimi, Vətən mühərabəsində Azerbaycan Ordusunun sarsıcı zərbələri nəticəsində hem canlı qüvvə, hem də texnika baxımından böyük itkilər verən düşmən əsgərləri geri çəkilərək döyüş mövgələrini qoyub qaçmaqla savaşda uduzuğunu

anlayır, buna görə təxribatlara el atır, mülki vətəndaşlarımızı atəşə tutur, infrastrukturda dağıdır, beləliklə, qeyri-insani xisletini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərər qədər də olsun hörmət etmədiyi bir daha təsdiqləyirdi. Ermənistən ordusu Bakı ətrafına,

Gəncə, Mingəçevir başda olmaqla iri

şəhər mərkəzlərinə, mülki əhalinin sıx

olduğu yerlərə, yaşayış binalarına raket

atmaqla faşist xisletini, vandalizmini

göstərirdi. Digər tərəfdən, əslində,

Ermənistən bu vəhşi, barbar hücumları

ile BMT-ni, beynəlxalq hüququ hədəfə

alırdı, saymazlıq göstərirdi.

Ermənistən hərbi-siyasi rəhbərliyi 30 il ərzində Azərbaycana qarşı törətdiyi təxribatlarla, vandal, barbar əməllərlə terrorçu dövlət olduğunu təsdiqləyib. Vətən mühərabəsindən əvvəl və savaş dövründə işğalçı ölkənin silahlı qüvvələri regionun in böyük strateji layihəsi olan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayonu ərazisindən keçən

hissəsinə raket zərbələri endirməkdən,

Mingəçevir Su Elektrik Stansiyasını

dağıtmaga cəhd göstərməkdən belə

çəkinmeyib. Lakin ordumuzun qətiyyətli

tədbirləri nəticəsində həmin terror

hərəkətlərinin qarşısı alınb.

Yeri gəlməkən, Prezident İlham Əliyev müsahibədə Gəncədə təməlini qoyma təqribən dörd hektarda yaradılacaq Memorial Kompleksin ərazisindəki dağıdılmış bütün binaların olduğu kimi saxlanılacağını bildirib:

“Çünki erməni vəhşiliyi unudulmamalı, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq.

Mühəribə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacaqıq.

Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təselli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzeffer xal-

qıq, biz qalib dövlətik. Erməni faşizmini məglub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmassisin”.

Ermənistən silahlı birləşmələrinin ikinci Qarabağ savaşında dinc əhalimizə qarşı dünya tarixində belə misli görünməyən vəhşilik nümayiş etdirməsi bu xalqın faşizm xisletindən irəli gelir. Cənab Prezident Gəncə şəhərinə səfəri çərçivəsində verdiyi müsahibəsində də bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı Ermənistən keçmiş faşist rəhbərləri, uşaq qatilləri olan Sarkisyan və Köçəryanın, eləcə də indiki Ermənistən hakimiyyətinin hərəketlərində, sözlərində faşizmin bu gün də yaşadıdığını, bunun işgalçi ölkənin paytaxtında – İrəvanda Njdeyə qoyulan abidə ilə sübuta yetirildiyini xatırladıb.

Azərbaycan Prezidenti faşizm ideologiyasının daşıycısı olan Njdeni, ilk dəfə olaraq, siyasi müstəviyə gətirib, onun faşist xisleti haqqında beynəlxalq aləmi məlumatlandırıb. Dövlətimizin başçısı sözügedən müsahibədə bu barədə deyib: “İlk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrle bərəməni faşistləri haqqında öz çıxışlarında məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermek olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışında məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistən paytaxtında – İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azerbaycanlıları və ondan sonra ikinci Dünya müharibəsi zamanı sovet ordu sunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistəndə onun qəhrəmanlaşdırılması gedir. Əger bu, təkçə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistən hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir...”.

Bəli, Azərbaycan Prezidenti istə respublikamızda, istərsə də xarici ölkələrde reallaşan mötəbər beynəlxalq tədbirlərde faşist Njdenin cinayətlərini tarixi faktlara və təzkib olunmaz arqumentlərə əsaslanaraq, diqqətə çatdırıb.

Burada bir məqamı da qeyd etmək istərdik. Postsovet məkanında, o cümlədən, Rusiyada faşist cəlladı Qaregin Njdeyə ciddi antipatiya yarandığı bir dönmədə Ermənistən sanki bütün bəşəriyyətə meydən oxuyaraq, bu quldurun, eləcə də faşizm elementlərinin tətbiqini diqqət mərkəzində saxlayan terrorçu Daşnaksütün partiyasının gənclik qolundan tutmuş Paşinyanın sıx əməkdaşlıq etdiyi “Sasna Tsrer”ə qədər bütün hərbi-siyasi təşkilatların təşviqatını dayandırmır, faşizm ənənələrinin yaşadılmasına və şovinizm düşüncə tərziinin qorunub saxlanılmasına əvvəlki kimi, dövlət siyasetində prioritet istiqamət kimi yanaşır.

Bütün bunlar isə Ermənistən terrorçu dövlət olduğunu təsdiqləmək bərabər, işğalçı ölkənin neofaşizmə rəğbətini açıq-aşkar gösterir. Şübhəsiz ki, Njde kimi canının heykəlini and yerinə çevirən, faşist svastikalarını sürətlə yayan bir ölkə ilə konstruktiv əməkdaşlıq qurmaq, sülh danışçıları aparmaq o qədər də asan məsələ deyil.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”